

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№310/2

3 may 2019-cu il

**Sərbəst auditorların və auditor təşkilatlarının 2018-ci il üzrə illik hesabatlarının
toplanması, təhlili və icmal-tövsiyələrin hazırlanması barədə**

Auditorlar Palatasının 2019–cu il üzrə iş planının 1.3-cü “Sərbəst auditorların və auditor təşkilatlarının 2018-ci il üzrə illik hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin hazırlanması” bəndinə uyğun olaraq, Auditin təşkili, hesabatlılıq və təhlil şöbəsi (S.Gülməmmədov, A.Seyidəliyeva) tərəfindən hazırlanmış məruzəni müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRAR ALIR:

1. “Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2018-ci ilin yekunu üzrə təqdim edilmiş hesablara dair icmal-tövsiyə” bəyənilsin (əlavə olunur).

2. Ölkənin auditor xidməti bazarında 2017-2018-ci illər ərzində hesabatda göstərilən inkişaf meylləri müsbət hal kimi dəyərləndirilsin və bu sahədə daha yüksək göstəricilərə nail olmaq üçün əməli tədbirlər görülməsi məqsədmüvafiq hesab edilsin.

3. Auditin təşkili, hesabatlılıq və təhlil şöbəsinə (S.Gülməmmədov, A.Seyidəliyeva) tapşırılsın ki:

- yerli auditor təşkilatlarında 2018-ci il ərzində auditor xidməti göstərilməsinə dair bağlanmış müqavilələrin sayının azalması problemi ilə əlaqədar araşdırma aparılsın və təkliflər verilsin;

- 2018-ci ildə bağlanmış, lakin yerinə yetirilməmiş müqavilələrin təhlili aparılsın və təkliflər verilsin;

- 2017-ci il ilə müqayisədə 2018-ci il ərzində yerinə yetirilmiş müqavilələrin sayı üzrə məcburi auditin xüsusi çəkisinin kəskin olaraq artması və könüllü auditin payının isə azalması ilə bağlı araşdırma aparılsın;

- auditor təşkilatlarında auditor fəaliyyəti göstərmək hüququna malik olan mütəxəssislərin təminatı məsələsi araşdırılsın və müvafiq tövsiyələrin verilməsi təmin edilsin;

- auditor xidmətinin inkişafında əvvəlki dövrlərdə olduğu kimi daha çox “maliyyə-mühasibat hesabatlarının auditini və onun düzgünlüyünün təsdiqi” üstünlük təşkil etməsinə baxmayaraq, beynəlxalq təcrübə və yeni dövrün çağırışları nəzərə alınmaqla yeni xidmət növlərinin və çeşidlərinin genişləndirilməsi və auditə olan ictimai etimadın artırılması istiqamətində tədbirlər görülsün;

- vahid məlumat reyestrindən istifadə etməklə auditdən yayınan məcburi audit subyektləri barəsində ətraflı informasiyanın əldə olunması, həmin subyektlərlə audit qanunvericiliyinin tələblərinin icrasına yönəldilmiş təşkilati təşviqat və maarifləndirmə işlərinin aparılması təmin edilsin;

- Gənc Auditorlar Şurasının yaradılması barədə Təvsiyələr işləyib hazırlasınlar;
- xarici təcrübə nəzərə alınmaqla auditor xidmətinin inkişafını sürətləndirmək məqsədilə müxtəlif növ müsabiqələrin keçirilməsi qaydalarının işlənilib hazırlanmasını təmin etsinlər.

4. Kadr hazırlığı şöbəsinə (E.Behbudova), Auditorların ixtisasartırması və peşə təhsili üzrə komitəyə (A.Qurbanov), Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitəyə (N.Talıbov) tapşırılsın ki, auditorların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə beynəlxalq təcrübə əsasında hazırlanmış ixtisasartırma proqramlarının tətbiqi, ayrı-ayrı aktual mövzulara həsr olunmuş seminar və konfransların keçirilməsinin genişləndirilməsi təmin edilsin.

5. Auditor təşkilatlarına və sərbəst auditorlara tapşırılsın ki:

- sifarişçilərə göstərilən auditor xidmətinin Beynəlxalq Audit Standartlarının tətbiqi əsasında yüksək səviyyədə və keyfiyyətlə aparılmasını təmin etsinlər;

- sifarişçilərə auditor xidməti göstərərəkən təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yaxşılaşdırılmasına xidmət edə biləcək əsaslandırılmış təvsiyələrin verilməsi praktikasının genişləndirilməsini təmin etsinlər;

- auditor yoxlaması zamanı sifarişçilərin fəaliyyətində nöqsan və çatışmazlıqların müəyyən edilib qiymətləndirilməsinə və bu halların aradan qaldırılmasına diqqətinin artırılmasının vacibliyini nəzərə alsınlar.

6. Auditin təşkili, hesabatlılıq və təhlil şöbəsinə (S.Gülməmmədov, A.Seyidəliyeva) və Hüquqi təminat və standartlaşdırma idarəsinə (Q.Bayramov) tapşırılsın ki:

- auditor xidməti bazarında qeyri-sağlam rəqabət mühitinin aradan qaldırılması üzrə tədbirlər həyata keçirilsin;

- göstərilən auditor xidmətlərinin dəyərinin bu xidmət üçün məqbul hesab edilə bilən həddən aşağı məbləğdə müəyyən edilməsi hallarının qarşısının alınması təmin edilsin.

7. Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitəyə (N.Talıbov) tapşırılsın ki, auditorların işlərinin nəticələrinin təsərrüfat subyektlərinin uğurlarının davamlılığına təsirinin müəyyənləşdirilməsi metodikasının hazırlanması təmin edilsin.

8. İcraçı direktor S.Gülməmmədova və Aparatın rəhbəri Q.Bayramova tapşırılsın ki, auditə dair maarifləndirmə, təbliğat-informasiya işini gücləndirmək və zəruri məlumatları KİV-də işıqlandırmaq məqsədilə, şəffaflığın təmin olunmasında və auditin mövcud problemləri və inkişaf istiqamətləri mövzularında mətbuatda mütəmadi olaraq materiallar dərc etdirilməsi işləri davam etdirilsin.

9. Palata sədrinin müşaviri F.Qarayevə və Aparatın informasiya texnologiyaları üzrə mütəxəssisi Z.Almazova tapşırılsın ki, bu qərarın mətninin Palatanın internet sahifəsində yerləşdirilməsi və auditor təşkilatlarının rəhbərlərinə və sərbəst auditorlara göndərilməsi təmin edilsin.

Şuranın sədri

Vahid Novruzov